

ERMƏNİ TERROR VƏ QULDUR BİRLƏŞMƏLƏRİNİN BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTLƏRİ

(XIX-XXI əsrlər)

(əvvəli 4, 5 və 6 mart tarixli sayılarımızda)

May 1905-ci il. Naxçıvan. Azərbaycan. Naxçıvanda erməni quldur birləşmələri dinc əhalisi qanlı divan tutmuşlardır. Ölenlər arasında qadınlar, qocalar, uşaqlar vardır.

1905-ci il. Zəngəzur. Azərbaycan. Erməni quldur birləşmələri şəhərin dinc əhalisini qanlı divan tutmuşlardır. Onlarda adam öldürülmüşdür. Şahidlərin dediyinə görə, erməni başkəsənleri ele işgəncə növleri tətbiq edirdilər ki, bunu təsvir etmek mümkün deyil. Məsələn, iri gövdəli ağacların budaqlarını əyib adamları baş-ayaq asır və sonra budağı buraxırdılar: asılan adamın bədəni parça-parça olurdu... Erməni quldurları tərefindən məhv edilən insanların günahı bu idi ki, İslam dininə etiqad edirdilər.

2 iyul 1905-ci il. Yaxşı silahlanmış çoxsaylı erməni quldur birləşmələri müsəlmanların yaşadığı Mənkus kəndində basqın edir. Silahsız kəndlilər ailələri ilə birlikdə ev-eşiklərini tərk edib qaçmaq məcburiyyətində qalmışdır. Boşalmış kənddə erməni yaraqlılarının əline öz ocağını tərk etməyən 80 yaşı əsil qoca keçir. O, vərilen işgəncələrdən keçinir. Erməni saqqallıları qocanı şıslərlə dağlayırdılar.

8 iyun 1905-ci il. Yaxşı silahlanmış erməni quldur birləşmələri Eçmədzin qəzasında azərbaycanlılar yaşayış Uşu kəndini mühəsirəyə alır. Odlu silaha qarşı yalnız qılınclarla müdafiə olunan müsəlmanları tüfənglərdən açılan atəşlə biçirdilər. Kəndi ələ keçirib kişiləri ucadtutma qırıldıdan sonra erməni başkəsənleri südəmər körpələri, qocaları vəhşicəsinə qətlə yetirirlər. Məscid yandırılır, müqəddəs kitablar, əşyalar təhqir edilir. Şahidlərin dediyinə görə, kəndin kişiləri hər bir ev uğrunda mərdliklə vuruşurdular, lakin qüvvələr bərabər deyildi.

9 iyun 1905-ci il. Eçmədzin qəzasının müsəlman kəndləri – Persi, Nəzriyan, Kiçikkənd, Kotüklü, Qoşabulaq, İrgü yandırılır. Erməni yaraqları dinc əhaliyə vəhşicəsinə divan tutduqdan sonra müsəlmanların yaşadığı Tekey kəndinə doğru hərəkət edirlər.

30 iyun 1905-ci il. Gəzəcik kəndini mühəsirəyə alan ermənilər odlu silahlardan pərakəndə atəş açırlar. Qul-

dular məscidi, müqəddəs kitabları yandırır. Novruz adlı qoca bir kişini tutan ermənilər ona əziyyətli işğəncələr verir. Erməni keşişi Ayrapet şəxsən onun başını vurur. Gəzəcik kəndində törədilən bu qırğınlar barədə faciəvi hadisələrin şahidi və iştirakçısi olmuş bir erməni danışmışdır.

21 iyul 1905-ci il. İstanbul. Türkiye. "Daşnaqsütün" erməni terror təşkilatının üzvləri sultan Əbdülhəməd qəsd etmişlər. "Təhrif edilmiş vətənpərvərlik" kitabında erməni siyasetçisi K.Papazyan bu hadisəni aşağıda ki tərzdə qiymətləndirir: "Sultan Əbdülhəmədi qəsd cəhdil terror yolu ilə siyasi məqsədlərə çatmaq üçün son tədbirlərdən biri olacaqdır". Terror aktı baş tutmamış, bombalar vaxtından tez partlamışdı. Lakin dövlət başçısı humanistlik nümayiş etdirərək erməni terrorçularını bağışlamışdı. Buna "təşəkkür" əlaməti olaraq "Daşnaqsütün" beynəlxalq terror təşkilatının təşviqatçıları artıq bir əsr olar ki, sultan Əbdülhəmədi "günahsız erməniləri qıran zalim, hiyləger siyasetçi" və s. adlandırırdılar. Sultannın "öz övladları" adlandıraq erməni terrorçularının efv olunması haqqında verdiyi fərمانları da unudulmuşdur.

20 avqust 1905-ci il. Bakı. Azərbaycan. Yaxşı silahlanmış erməni quldur birləşmələri şəhərin çoxsaylı əhalisi olan müsəlman məhellələrinə basqın edirlər. Büyük sayıda insan vəhşicəsinə qətlə yetirilir. Kişiərin başlarını kəsir, hamile qadınların qarınlarını yarır, uşaqları tonqala atır və ya quyulara tullayıb boğurdular. Meyitlərin bir hissəsi dənizə atılmışdır.

21 avqust 1905-ci il. Şuşa. Azərbaycan. Erməni quldurları Şuşa qəzasının kəndlərindən birində məktəbi təmir edən 17 azərbaycanlı ustaya hücum edib başlarıni kəsmişlər.

1905-ci il. Avqust ayının axıları. Bakı. Azərbaycan. Erməni quldur birləşmələri tərefindən şəhər əhalisine - etnik azərbaycanlılara vəhşicəsinə divan tutulmuşdur. Şahidlərin dediyinə görə Bakıda avqustun axılarından baş vermiş hadisələr öz amansızlığı və kütləvi xarakterilə elə həmin ilin fevral ayının Bakı faciəsi zamanı tərədilmiş qətləri geridə qoymuşdur.

Rusiya arxivlərinin materiallarına əsasən 1905-1906-ci illər ərzində "Daşnaqsütün" erməni terror təşkilatı əsində "ikili oyun oynamışdır: əvvəla, müsəlmanlara nifretin bir hissəsinin əvəzi çıxılmış, digər tərəfdən, mətbuat və təhlükət vasitəsilə baş verənlərin əsl səbəbkər kimi rus hökuməti qələmə verilmişdi və beləliklə, təkcə erməniləri deyil, Qafqazın digər sakınlarını da inqilablaşdırılmak üçün yeni qüdrətli təşviqat materialı yaradı. Nəticədə ermənilərə xos gelməyən, işlərinə pəl vuran rus milletine mənsub bir çox inzibati və fərdi şəxslər həlak oldular".

1905-ci il sentyabr ayının axıları. Qazax. Azərbaycan. "Daşnaqsütün" beynəlxalq terror təşkilatına

cəyə görə, XX əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində ermənilərlə azərbaycanlıların nisbəti müvafiq surətdə 1:4 təşkil edirdi. Başqa sözə desək, otlaqlar dan istifadə edənlərdən azərbaycanlılar 72,6 faiz təşkil edirdilər. Müəllif əsərində bu bölgədə kurd və tat əhalisinin mövcudluğunu da göstərir. Kitabda rus tədqiqatçısının tərib etdiyi "Qarabağ dövlət yay otlaqları xəritəsi" de verilmişdir. Bu nadir xərəta sonradan Sankt-Peterburq, Moskva, Tbilisi, Yerevanın kitab anbarlarından yoxa çıxmışdır.

20 avqust 1905-ci il. Bakı. Azərbaycan. Yaxşı silahlanmış erməni quldur birləşmələri şəhərin çoxsaylı əhalisi olan müsəlman məhellələrinə basqın edirlər. Büyük sayıda insan vəhşicəsinə qətlə yetirilir. Kişiərin başlarını kəsir, hamile qadınların qarınlarını yarır, uşaqları tonqala atır və ya quyulara tullayıb boğurdular. Meyitlərin bir hissəsi dənizə atılmışdır.

21 avqust 1905-ci il. Şuşa. Azərbaycan. Erməni quldurları Şuşa qəzasının kəndlərindən birində məktəbi təmir edən 17 azərbaycanlı ustaya hücum edib başlarıni kəsmişlər.

1905-ci il. Avqust ayının axıları. Bakı. Azərbaycan. Erməni quldur birləşmələri tərefindən şəhər əhalisine - etnik azərbaycanlılara vəhşicəsinə divan tutulmuşdur. Şahidlərin dediyinə görə Bakıda avqustun axılarından baş vermiş hadisələr öz amansızlığı və kütləvi xarakterilə elə həmin ilin fevral ayının Bakı faciəsi zamanı tərədilmiş qətləri geridə qoymuşdur.

Rusiya arxivlərinin materiallarına əsasən 1905-1906-ci illər ərzində "Daşnaqsütün" erməni terror təşkilatı əsində "ikili oyun oynamışdır: əvvəla, müsəlmanlara nifretin bir hissəsinin əvəzi çıxılmış, digər tərəfdən, mətbuat və təhlükət vasitəsilə baş verənlərin əsl səbəbkər kimi rus hökuməti qələmə verilmişdi və beləliklə, təkcə erməniləri deyil, Qafqazın digər sakınlarını da inqilablaşdırılmak üçün yeni qüdrətli təşviqat materialı yaradı. Nəticədə ermənilərə xos gelməyən, işlərinə pəl vuran rus milletine mənsub bir çox inzibati və fərdi şəxslər həlak oldular".

1905-ci il sentyabr ayının axıları. Qazax. Azərbaycan. "Daşnaqsütün" beynəlxalq terror təşkilatına

mənsub erməni yaraqları Azərbaycanın qədim şəhəri Qazaxa soxulub onu yandırmışlar. Dinc əhalidən çoxsaylı tələfat vardi.

3 oktyabr 1905-ci il. Sırxavənd. Azərbaycan. Erməni terror və quldur birləşmələrinin süvari və piyada dəstələri müsəlmanların yaşadığı Sırxavənd kəndinə basqın edir. Əməliyyata erməni terrorçusu Amazasp rehberlik edirdi. Ona "Daşnaqsütün" beynəlxalq terror təşkilatının komitesi dinc kəndliləri xüsusi qəddarlıqla qətlə yetirdiyi üçün general rütbesi vermişdi. Qısa müddət ərzində dağdılmış Sırxavənd kəndi azərbaycanlıları mehəllələrində də bu minvalla davam edirdi. Nə uşaq-lara, nə qadınlara, nə qocalara, nə də əlliylərə aman verildi. Yaralıları öldürürdülər. Günümüzə qədər gəlib çatmış məlumatlara görə həmin gün erməni quldur dəstələri tərefindən Tiflisdə çox sayıda azərbaycanlı da qətlə yetirilmişdir. Lakin azərbaycanlı ailələri dini ənənələrə görə ölenləri evə yox, bir-başa məscidə apardıqları üçün Tiflis ölüxanasında axşam tərefi cəmi 10 müsəlman meyiti tapılmışdır. Qəllələrin əsl günahkarlarını beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədilə erməni mətbuti öz sehifələrindən dünyaya "Tiflis ermənilərinin faciesi" haqqında məlumat yaymışdı.

Gürcü ziyalılarının erməni terrorizmi ideoloqlarına ənənəvi münasibətini görkəmlü gürcü yazıcısı, mütəfəkkir İ.Cavçavadze belə ifade etmişdir: "Bizi məyus edən budur ki, əvgənler bizim, gürcülerin mənəvi və cisməni mövcudluğumuzu inkar edərək bize yalnız qarşımızda geniş açılmış qəbri göstərir, sanki onların mövcudluğu bizim yoxluğumuzla yaranır. Biz gürcülərə – kiçiyindən tutmuş böyüyündək istisnasız olaraq belə qulaqburması verən bu əlləmə ermənilərin iç üzünü açmaq vaxtı çatmışdır. Artıq onlara düz, olduğu kimi baxmaq vaxtı çatıbdır. Artıq bilməliyik ki, üzərimizdəki qara qarğı haradan qarıldayı, bizi döyecləyen, başımıza düşən bu daş yağışı haradan gəlir. Aylımaq və həqqabaklılarını, riyakarlılarını, daşürəkliliklərini müqəddəs xalqseverlik əbası altında gizlətmək məqsədilə ağzımızı yuman bu yalançı liberallardan, əsl liberalizm arleinlərindən qorxmamaq vaxtı çatıbdır".

15-18 noyabr 1905-ci il. Gəncə. Azərbaycan. "Daşnaqsütün" terror təşkilatının göstərişlərini icra edən erməni quldur birləşmələri şəhərin dinc əhalisine qanlı divan tutmuşlardır. Tarixçilərin qeyd etdiyinə görə, bu, erməni quldurların həmin illərdə dinc əhaliyə qarşılık xüsusi qəddarlıqla həyata keçirdikləri ən qanlı divan olmuşdur. İnsanları bir yerə (çox vaxt məscidlərə) toplayıb diri-dirə yandırdılar.

Erməni terror təşkilatının liderləri mətbuat vasitəsilə azərbaycanlıların müdafiəsinə qalxacaq hər bir kişi hədələyərək xəberdarlıq edirdilər: "M.A.Nakaşidze, polis komissarı Saxarov, pristav Nacanski, Çarakovun taleyi ni yadınızsa salın..." Adları çəkilənlərin hamisi "Daşnaq-

sütun" beynəlxalq erməni terror təşkilatı rəhbərliyinin əmri ilə qətlə yetirilmişdir.

21 noyabr 1905-ci il. Tiflis. Gürcüstan. "Daşnaqsütün" beynəlxalq erməni terror təşkilatının saqqallıları tərefindən Tiflis sakınlarına Gürcüstan tarixində en qanlı ve amansız divan tutulmuşdur. Həmin hadisələrin şahidi olanların dediyinə görə, erməni quldur dəstələri gəlmə erməniləri maskunlaşdırmaq üçün yerlər təmizləyərək pravoslav gürcü kəndlilərinin yaşadıqları bütün kəndləri yandırır, əhalini qırıdırılar. Qırığın Tiflis şəhərinin məhəllələrində də bu minvalla davam edirdi. Nə uşaq-lara, nə qadınlara, nə qocalara, nə də əlliylərə aman verildi. Yaralıları öldürürdülər. Günümüzə qədər gəlib çatmış məlumatlara görə həmin gün erməni quldur dəstələri tərefindən Tiflisdə çox sayıda azərbaycanlı da qətlə yetirilmişdir. Lakin azərbaycanlı ailələri dini ənənələrə görə ölenləri evə yox, bir-başa məscidə apardıqları üçün Tiflis ölüxanasında axşam tərefi cəmi 10 müsəlman meyiti tapılmışdır. Qəllələrin əsl günahkarlarını beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədilə erməni mətbuti öz sehifələrindən dünyaya "Tiflis ermənilərinin faciesi" haqqında məlumat yaymışdı.

Gürcü ziyalılarının erməni terrorizmi ideoloqlarına ənənəvi münasibətini görkəmlü gürcü yazıcısı, mütəfəkkir İ.Cavçavadze belə ifade etmişdir: "Bizi məyus edən budur ki, əvgənler bizim, gürcülerin mənəvi və cisməni mövcudluğumuzu inkar edərək bize yalnız qarşımızda geniş açılmış qəbri göstərir, sanki onların mövcudluğu bizim yoxluğumuzla yaranır. Biz gürcülərə – kiçiyindən tutmuş böyüyündək istisnasız olaraq belə qulaqburması verən bu əlləmə ermənilərin iç üzünü açmaq vaxtı çatmışdır. Artıq onlara düz, olduğu kimi baxmaq vaxtı çatıbdır. Artıq bilməliyik ki, üzərimizdəki qara qarğı haradan qarıldayı, bizi döyecləyen, başımıza düşən bu daş yağışı haradan gəlir. Aylımaq və həqqabaklılarını, riyakarlılarını, daşürəkliliklərini müqəddəs xalqseverlik əbası altında gizlətmək məqsədilə ağzımızı yuman bu yalançı liberallardan, əsl liberalizm arleinlərindən qorxmamaq vaxtı çatıbdır".

Rövşən MUSTAFAYEV, siyasi elmlər doktoru.